

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI



BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ

TƏHSİL PROQRAMI

İxtisasın (programın) şifri və adı: XTB050104- Pirotexniki və partladıcı vasitələrin mühəndisliyi

BAKİ – 2020

BAKALAVRİAT SƏVİYYƏSİNİN XTB050104 - "PİROTEXNİKİ VƏ PARTLADICI VASİTƏLƏRİN MÜHƏNDİSLİYİ" İXTİSASI ÜZRƏ TƏHSİL PROGRAMI

1. Ümumi məddəəalar

- 1.1.** Bakalavriat səviyyəsinin XTB050104 - Pirotexniki və partladıcı vasitələrin mühəndisliyi ixtisası üzrə Təhsil Programı (bundan sonra ixtisas üzrə Təhsil Programı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (programlarının) Təsnifatı"na uyğun hazırlanmışdır.
- 1.2.** Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
 - ixtisas üzrə məzunun bilik, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübəkeçmə, işədüzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirmək;
 - tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlaşdırmaq;
 - Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.
- 1.3.** Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və XTB050104 - Pirotexniki və partladıcı vasitələrin mühəndisliyi ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4.** Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

2. Məzunun kompetensiyaları (bilik və bacarıqları).

- 2.1.** Təhsil Proqramının sonunda məzunaşağidakı ümumi kompetensiyalara yiyələnməlidir:
 - ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı ünsiyyət vərdişləri;
 - ixtisası üzrə en azı bir xarici dildə ünsiyyət bacarıqlarına;
 - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
 - milli dövlətimizin qarşılışlığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
 - iş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
 - komandada iş, problemin həllinə ortaqlaşmaya nail olmaq qabiliyyətinə;
 - yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
 - məsələlərin həlli üçün əlavə məlumat mənbələrini müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
 - peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;

- peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətine;
 - fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
 - bılık və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.
- 2.2. Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiylənəlməlidir:**
- pirotexniki və partladıcı vasitələrdə istifadə olunan partlayıcı maddələrin xarakteristikasını, gücünü, istifadə, daşınma və saxlanılma qaydalarını bilmək;
 - pirotexniki tərkiblərin və partlayıcı maddələrin istehsal texnologiyalarına yiylənənmək;
 - pirotexniki və partladıcı vasitələrin iş prinsipini, istismarını və onlarla davranış qaydalarını bilmək;
 - müəyyən edilən tələblərə əsasən pirotexniki tərkiblər, partlayıcı maddələr, onların istifadə edildiyi hərbi surastların layihə-konstruktur, montaj işlərini həyata keçirmək bacarığına yiylənənmək;
 - artilleriyada, aviasiyada, zirehli texnikada, atıcı silahlarda, mina və qumbaralarda, tank əleyhinə minalarda istifadə olunan pirotexniki və partladıcı vasitələr haqqında biliklər qazanmaq;
 - pirotexniki vasitələrin və partladıcı qurğuların hazırlanlığı metalların, ərintilərin, polimer və kompozisiya materiallarının istehsal texnologiyası, quruluşu, fiziki və kimyəvi xassələri haqqında biliklərə yiylənənmək;
 - pirotexniki və partladıcı vasitələrin istehsalı prosesində avtomatlaşdırmanın təşkilində, məmulatın layihələndirilməsi, hazırlanması, diaqnostikası və program sınaqlarının keçirilməsində mühəndis kimi iştirak etmək;
 - icraçı qrupun işini təşkil etmək, habelə işçi heyətin işini və əmək haqqı fondunu planlaşdırmaq, iqtisadi hesablamalar əsasında idarəetmə qərarı vermek;
 - hərbi sənayənin müasir inkişafı, istismarı, yenidən qurulması və avtomatlaşdırılması sahəsində elmi-tədqiqat işləri aparmaq, elmi-texniki məlumatlar əsasında bilikləri artırmaq bacarığına yiylənənmək;
 - müəyyən edilmiş və icazə verilən metodikalara uyğun təcrübələr aparmaq, onların elmi-texniki nəticələrini təhlil və tətbiq etmək bacarığına malik olmaq;
 - hərbi sənayenin və elmi-tədqiqat nəticələrinin gizli saxlanılması və icazə verilən həddə nəşr etdirmək bacarığı.

3. Təhsil Proqramının quruluşu

- 3.1. XTB050104 - Pirotexniki və partladıcı vasitələrin mühəndisliyi ixtisası 240 (4 il) AKTS kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə bölüşdürürlər:**

Fənlərin sayı	Fənnin adı	AKTS krediti
Ümumi fənlər		30
1	Azərbaycantarixi <i>Bu fənn Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formallaşması və inkişafını sistemli şəkildə, xronoloji ardıcılıqla öyrənir, müasir Azərbaycan dövlətçiliyinin formallaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolu sistemli təhlil edilir.</i>	5

	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya(ünsiyyət vərdişləri)	
2	<i>Bu fənn cərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</i>	4
3	Xarici dildə işgüzar və akademik kommunikasiya(ünsiyyət vərdişləri) <i>Bu fənn cərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşilanmasına xüsusi diqqət yetirilməlidir.</i>	15
4	Seçmə fənlər (Seçmə fənlər ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Ixtisasın spesifikasiyadan asılı olaraq seçmə fənlərə əlavələr edilə bilər.)	
4.1	Felsefə Sosiologiya Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları Etika və estetika Multikulturalizmə giriş	3
4.2	İnformasiya texnologiyaları (ixtisas üzrə) İnformasiyanın idarə edilməsi Sahibkarlığın əsasları və biznesə giriş Məntiq	3
	Ixtisas fənləri	120
5	Xətti cəbr və analitik həndəsə <i>Bu fənnin tədrisində məqsəd, tələbələrə analitik həndəsə və xətti cəbrin təməl qayda və metodlarını izah etmək, tipik problemlərini həll etmək bacarığını qazandırmaq, onların praktik tətbiqi və digər elmlərdə tətbiqetmə imkanlarını öyrətməkdir.</i>	4
6	Riyazi analiz <i>Bu fənnin tədrisində məqsəd, əsasını diferensial və integral hesabi təşkil edən sonsuz kiçiklər analizinin köməyi ilə dəyişən kəmiyyətlərin öyrənilməsinin fundamental tədqiqat metodları ilə tələbələri tanış etməkdir.</i> <i>Bu fənn hər şeydən əvvəl təbiət qanunları, həmçinin texnikada baş verən proseslərin ifadə olunduğu funksiyaları öyrənir. Ümummühəndis, texniki və ixtisas fənlərinin əsasını təşkil edir və bu fənlərdəki məsələlərin həlli üçün tələb olunan vərdişləri tələbələrə aşayılar. Onun tədrisi, müstəqil olaraq riyaziyyat sahəsində elmi-texniki informasiyanı öyrənməyə imkan verən nəzəri hazırlığa malik mütəxəssisin hazırlanmasını təmin edir.</i>	8
7	Tətbiqi riyaziyyat <i>Bu fənnin tədrisində məqsəd, tələbələrə adi diferensial tənliklərin həllərinin qurulması üsullarını, diferensial tənliklərin təbiətşünaslığının müxtəlif proseslərinin riyazi modeləşdirilməsinə tətbiqini, xüsusi törəməli diferensial tənliklərin təsnifatını, riyazi fizika tənlikleri üçün Koşı və sərhəd məsələlərinin qoyuluşunu və korrektliyinin araşdırılmasını, kompleks analizin elementlərini, hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanması qaydalarını, diskret və təsadüfi kəmiyyətlərin paylanması qanunlarını və onların ədədi xarakteristikalarını, riyazi</i>	4

	<p>statistikanın əsas elementlərini, paylanma parametrlərini seçməyə görə statistik təyinini, normal paylanma ilə əlaqəli qanunlarını öyrətməkdir.</p>	
8	<p>Kimya <i>Bu fənnin tədrisində məqsəd, kimya elminin mövcud inkişaf səviyyəsini nəzərə alaraq tələbələrin ümumi nəzəri hazırlığını, onların sonrakı hazırlığı üçün elmi bazisin təmin edilməsi, tələbələrdə elmi ədəbiyyatla müstəqil işləmə bacarıqlarını inkişaf etdirmək, kimyanın nəzəri əsaslarını mənimşətmək, onlara maddələrin xassələri, maddələrin çevriliməsi proseslərinin kəmiyyət qanuna uyğunluqları haqqında biliklər vermək və praktik istifadəsi bacarıqları qazandırmaqdır. Materialların, xüsusilə xüsusi təyinatlı materialların tərkibi, quruluşu və çevrilimləri haqqında tələbələrə müəyyən biliklər aşılamaqdır.</i></p>	6
9	<p>Fizika <i>Bu fənn çərçivəsində tələbələrə mexanika, molekulyar fizika və termodinamika, elektromaqnetizm, optika və atom fizikasının əsas qanun və qanuna uyğunluqları öyrədirilir.</i></p>	7
10	<p>Üzvi kimya <i>Bu fənn çərçivəsində tələbələrə üzvi birləşmələrin təsnifikasi, nomenklatura, izomerliyi, əsas çevrilmələrinin müasir mexanizmləri, sənaye və laboratoriyada alınma üsulları, quruluşu, fiziki və kimyəvi xassələri, ayrılması üsulları və eyni zamanda üzvi maddələrin sənayedə və texnikada tətbiqi, onlar əsasında partlayıcı və pirotehniki maddələrin sintezi, canlı orqanizmlərə, o cümlədən insan orqanizminə təsiri haqqında geniş biliklər verilir.</i></p>	7
11	<p>Tərsimi həndəsə və kompüter qrafikası <i>Bu fənn çərçivəsində tələbələrdə fəza təsəvvürü və təxəyyülü inkişaf etdirilir, onlara konstruktiv-həndəsi düşüncə və innovasiya təfəkkürü aşılanır, fəza forma və əlaqələrini təhlil etmə qabiliyyəti inkişaf etdirilir, müxtalif həndəsi fəza cisimlərinin konstruksiya edilməsi üsulları öyrədirilir. Tələbələrdə cisimlərin qrafik modellər səviyyəsində əldə edilməsi yolları və bu cizgilərdə fəza cisimləri ilə əlaqəli məsələləri həll etmək bacarığı aşılanır, eləcə də müasir kompüter metodları, hissə və mexanizmlərin 3D üçölcülü modellərini yaratmağın praktik prinsiplərini öyrənərək fəza formalarını təhlil etmək, onların cizgilərini yaratmaq, maşın və mexanizmlərin layihələndirilməsi ilə əlaqədar model və cizgilərdə məsələləri həll etmək bacarığı formalasdırılır, onlara müasir kompüter texnologiyalarının nəzəri və praktik əsasları mənimşədirilir.</i></p>	6
12	<p>Tətbiqi mexanika <i>Bu fənnin tədrisində məqsəd, tələbələrdə müasir texnikanın elmi əsası olan tətbiqi mexanika üzrə peşəkar bilik və praktiki bacarıqlar sisteminin formalasdırmaq, mexaniki sistemlərin real modelləri haqqında təsəvvürə yaratmaq, onlara maddi cisimlərin qarşılıqlı təsiri, mexaniki hərekətivə tarazlığının ən ümumi qanunlarını, həmçinin maşın hissələrinin və konstruksiya elementlərinin möhkəmliyə, sərtliyə və dayanaqlığa hesablanmasıın müasir metodlarını öyrətmək, onlarda materialların mexaniki xassələrinin tədqiqi üçün yaradıcı fəaliyyət təcrübəsi qazandırmaqdır.</i></p>	6

13	Analitik kimya və fiziki-kimyəvi analiz üsulları Bu fənn çərçivəsində tələbələrə klassik (vəsfi və miqdari kimyəvi analiz) və instrumental (optiki, elektrokimyəvi və xromatoqrafik) analiz metodları vasitəsilə maddənin vəsfi və miqdari tərkibinin tədqiqi üsulları haqqında geniş biliklər verilir.	6
14	Materiallar texnologiyası Bu fənn çərçivəsində tələbələrə materialların, o cümlədən polimer və onların əsasında kompozisiya materialların mühəndislikdə və texnikada vacibliyi, quruluşlarının özəllikləri, istismar xassələri, materialların fiziki və fiziki-mexaniki xassələrinin təyin edilməsi üsulları və bu materialların texnikada tətbiqi haqqında lazımi biliklər verilir.	5
15	Fiziki kimya. Bu fənn çərçivəsində tələbələrə termodynamika, termodynamiki funksiyalar, termodynamikanın I, II və III qanunları, Hess qanunu və ondan çıxan nəticələr, kimyəvi termodynamika, kimyəvi potensial, sistemin tarazlıq şərtləri, məhlullar, onların termodynamiki xassələri, hal diaqramları, kimyəvi tarazlıq, kimyəvi kinetika, kataliz, adsorbsiya mövzularının tədrisi nəzərdə tutulur.	6
16	Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma Bu fənnin tədrisində məqsəd, ölçmə nəzəriyyəsinin öyrənilməsi və vahidiyinin təmin edilməsində, metrologiya, standartlaşdırma və sertifikatlaşdırmanın nəzəri əsaslarının mənimsənilməsi üzrə tələbələrdə bilik və bacarıqların formalaşdırılmasıdır.	5
17	Pirotexniki və partlayıcı maddələr kimyası Bu fənn çərçivəsində tələbələrə partlayıcı maddələrin təsnifati, partlayıcı maddələr, mülki işlərdə və hərbi sənayedə istifadə olunan partlayıcı maddələrin fiziki və kimyəvi xassələri, onlarla davranışmaq qaydası öyrənilir.	6
18	Elektrotexnika və elektronikanın əsasları Bu fənnin tədrisində məqsəd, tələbələrə elektrotexniki qurğu və cihazların etibarlı tətbiq edilməsi, elektrotexniki qurğuların istismarı zamanı ən sadə nasazlıqların müəyyən edilməsi, elektrotexniki avadanlıqların, texnoloji proseslərin təhlükəsizlik və ekoloji təmizliyə dair müasir tələblərə uyğun istismarızdırı olan nəzəri bilik və praktik bacarıqlar aşılamaqdır.	6
19	Ixtisasa giriş. Bu fənn çərçivəsində tələbələrə pirotexniki və partladıcı vasitələrin mühəndisliyinin mahiyyəti, tarixi və inkişaf mərhələləri açıqlanır, onun funksiyaları, vasitə və üsullar haqqında ilkin biliklər verilir.	4
20	Pirotexniki və partlayıcı maddələrin hazırlanma texnologiyası. Bu fənnin tədrisində məqsəd, tələbələrə pirotexniki və partlayıcı maddələrin tətbiqi, quruluşu və əsas göstəriciləri, onların tiplərinin xalq təsərüffatında və hərbi məqsədlə işlədilməsi üçün qəbul olunmuş prinsiplər, komponentlərin hazırlanma fazasının texnoloji tərtibi, müxtəlif tərkiblərin hazırlanması, enerjinin formalaşması və tipləşdirilmiş məmulatların yiğilması, komponentlərin hazırlanması üçün tərkibin qatışdırılması, presləmə və məmulatın yiğimi üçün avadanlıqların texnoloji hesablama metodu və xarakteristikası, onların tətbiqi sahələri və qurğuları, pirotexniki istehsalda təhlükəsizlik texnikası mövzularında nəzəri bilik və praktik bacarıqlar aşılamaqdır.	6

21	Pirotexniki vasitələr və partladıcı qurğular Bu fənn çərçivəsində tələbələrə pirotexniki vasitələr və partladıcı qurğular haqqında lazımi biliklər verilir.	5
22	Pirotexniki vasitələr və partladıcı qurğuların istehsal texnologiyası Bu fənnin tədrisində məqsəd, tələbələrə pirotexniki vasitələr və qurğuların istehsal texnologiyası, partladıcı qurğuların təyinatı barədə məlumatların verilməsidir.	5
23	Pirotexniki vasitələr və partladıcı qurğuların konstruksiya edilməsi. Bu fənnin tədrisində məqsəd, ixtisasa hazırlığın əsasını yaratmaq, ixtisas qarşısında duran əsas vəzifələri tələbələrə izah etmək, onlara müasir silahların döyüş sursatlarının konstruksiyasına verilən əsas tələblər haqqında biliklər vermək, mövcud silahların döyüş sursatlarının konstruksiyasından və iş prinsipindən asılı olaraq onların ümumi təsnifatını öyrətmək, onları müxtəlif atıcı silahların döyüş sursatlarının iş prinsipi ilə tanış etməkdir.	7
24	Həyat fəaliyyətinin təhlükəsizliyi Bu fənnin tədrisində məqsəd, tələbələrə istehsal prosesində müəyyən effekṭə nail olmaq və bu prosesdə xoşagelməz nəticələri törədən, insan sağlamlığına və həyatına zərər gətirə bilən halları, yanğınları və digər prosesləri öyrətməkdir.	4
25	İstehsalın iqtisadiyyatı və menecmenti Bu fənnin tədrisində məqsəd, müasir iqtisadi şəraitdə tələbələr arasında müəssisə fealiyyəti ilə bağlı biliklər kompleksini yaratmaq, onlara müəssisədəki iqtisadi fealiyyətin əsas prinsiplərini və texnikasını öyrətməkdir. Fənnin tədrisi zamanı tələbələrə iqtisadi hadisələrin və proseslərin mahiyyəti, onların qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı anlamağı öyrədilir, detallaşdırma, sistemləşdirmə və modelləşdirmə, əldə edilmiş nəticələri qiymətləndirmə, habelə müəssisənin səmərəliliyinin artırılması üçün ehtiyatların müəyyənləşdirilməsi bacarığı aşilanır.	4
26	Mülki müdafiə Bu fənnin tədrisində məqsəd, fövqələdə hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi, fövqələdə hadisələr nəticəsində mümkün ola biləcək zərər və itkilerin həcminin maksimuma zaldılması, fövqələdə hadisələrin nəticələrinin aradan qaldırılması qaydalarının və üsullarının tələbələrə öyrədilməsidir.	3
Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər		60
Təcrübə		21
Buraxılış işi		9

4. Tədris və öyrənmə

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və içtimaiyyətə (məsələn, universitetin veb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakılardan nümunə olaraq göstərmək olar:
 - mühazirə, seminarlar, praktiki tapşırıqlar;
 - təqdimatlar və müzakirələr, debatlar;
 - müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
 - layihələr;
 - problemlərə əsaslanan tədris;
 - sahə işləri;
 - rol oyunları;
 - hesabatlar;
 - qrup qiymətləndirməsi;
 - ekspert metodu;
 - video və audio konfrans texnologiyaları;
 - video və audio mühazirələr;
 - distant təhsil;
 - simulyasiyalar;
 - və s.
- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilen təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçüle bilinsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil programlarının nəticələrinə hansı dərəcədə nail olduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil programlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn programında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin veb səhifəsində, programın kitabçalarında və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

- 5.4. Tədris prosesinde fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
- yazılı tapşırıqlar;
 - bilik və bacarıqlara dair testlər, kompüter əsaslı testlər;
 - şifahi təqdimatlar;
 - sorğular;
 - açıq müzakirələr;
 - praktika hesabatları, sahə işləri hesabatları;
 - praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
 - layihə işlərinə dair hesabatlar;
 - portfolionun qiymətləndirilməsi;
 - frontal sorğu;
 - qrup şəklində və özünü qiymətləndirmə;
 - aralıq imtahan;
 - əsas imtahan;
 - və s.
- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənlaşdırılmış meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbenin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbələrə müəllimlərlə(qiymətləndiricilərlə) təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi qiymətləndirmə prosesini, yaxud qiymətlə bağlı apellyasiya proseduralarını müəyyən etməlidir.
- 5.7. Akademik etika təhsil prosesində önemli yer tutur. Tələbələrə akademik dürüstlüğə riayət etmək, plagiarizm problemini anlamaq öyrədir. Onlar intellektual əməyinəqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

6. Programın və hər bir fənnin təlim nəticələri

- 6.1. Təhsil programının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənlaşdırılması və sillabusunun hazırlanması ilə müəssisəsinin (akademik heyətin) selahiyətiindədir.
- 6.2. Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənlaşdırılır. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındaki əlaqə əks olunmalıdır.
- 6.3. Təhsil Programının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

7. İnfrastruktur və kadr potensialı

- 7.1. Təhsil Programının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasına zəruri edir:
- veb auditoriyaların olması (ən azı mühazirə və məşğələ otaqları proyektor, kompüter və internetə çıxış ilə təmin edilməlidir);
 - lazımi cihaz, reaktiv, avadanlıqlar və kompüterlər ilə təchiz olunmuş fizika və kimya laboratoriyaları;

- fundamental kitabxananın və elektron kitabxananın olması ilə təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışının təmin edilməsi;
 - kompüter texnologiyaların pirotexniki və partladıcı vasitələrin mühəndisliyinə tətbiqi ilə bağlı müasir kompüter laboratoriyanın mövcudluğu.
- 7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və (və ya) digər müvafiq təşkilatlardan gələn şəxslər də tədrisə cəlb oluna bilərlər.

8. Təcrübə

- Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.
- Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.
- Təcrübədən öncə ali təhsil müəssisəsi və təcrübə təşkil olunacaq şirkət(müəssisə), laboratoriya arasında müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət(müəssisə), laboratoriyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərruatlar eks olunur.
- Təcrübənin qiymətləndirilməsi universitet tərəfindən təyin olunmuş təcrübə rəhbərləri tərəfindən aparılır. Qiymətləndirmə prosesinə sahə üzrə mütəxəssis və elmi dərəcəsi olan professor-müəllim heyəti cəlb olunur. Təcrübənin qiymətləndirilməsi təcrübə təşkil olunan müəssisə tərəfindən verilən rəyə və tələbə tərəfindən hazırlanan təcrübə hesabatına görə aparılır. Burada tələbənin təcrübə zamanı davamiyyəti və hazırlanan hesabat üzrə bilikləri nəzəre alınır.

9. Buraxılış işi

- Təhsil Proqramı buraxılış işi ilə tamamlanır.
- Buraxılış işinin qiymətləndirilməsi:
 - Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsemış hesab edilir.
 - Buraxılış işlərinin müdafiəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılmış Dövlət Attestasiya Komissiyası (DAK) təşkil edilir.
 - Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin Təhsil Proqramı üzrə Tədris planını tam yerinə yetirmiş tələbələrə Dövlət Attestasiya Komissiyasının yekun qərarı əsasında "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir.


10. Məşğulluq və ömürboyu təhsil

- Pirotexniki və partladıcı vasitələrin mühəndisliyi ixtisasının məzunları, hərbi sənayedə, hərbi müəssisələrdə, təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında, o cümlədən hərbi elmi-tədqiqat institutlarında işləyə bilərlər. Məzunlar, həmçinin, hərbi və mülki sahələri əhatə edən şirkətlər və digər təşkilatlar yarada bilərlər.
- Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşğulluğu dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.

- 10.3. Pirotexniki və partladıcı vasitələrin mühəndisliyi ixtisasının məzunları pirotexniki və partladıcı vasitələr, pirotexniki və partlayıcı maddələr, pirotexniki və partlayıcı maddələrin istifadə edildiyi hərbi sursatlar, döyüş silahları, hərbi texnika və digər hərbi sahələr üzrə, həmçinin mülki mühəndislik ixtisasları üzrə (məsələn, kimya mühəndisliyi, ekologiya mühəndisliyi, maşın mühəndisliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, aviasiya təhlükəsizliyi mühəndisliyi, sənaye mühəndisliyi və s.) magistr pilləsində öz təhsilini davam etdirə bilərlər.
- 10.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.


Razılışdırılmışdır:

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdürü vəzifəsini müvəqqəti icra edən

 Yaqub Piriyev

"15" 08 2020-ci il

Xüsusi təyinatlı ixtisaslar qrupu üzrə Dövlət Təhsil Proqramlarını hazırlayan işçi qrupun sədri

 Haqverdi Haqverdiyev
"14" avqust 2020-ci il

Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Ali təhsil müəssisəsi Təhsil Proqramı və hər fənn üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir. Aşağıdakı cədvəllərdə ən azı 6 təlim nəticəsi sadalanmalıdır (Təhsil Proqramı və hər fənn üzrə ayrılıqla)

Təhsil Programının təlim nəticələri (PTN)	
PTN 1	
PTN 2	
PTN 3	
PTN 4	
PTN 5	
PTN 6	

Fənn üzrə təlim nəticələri (FTN)	
FTN 1	
FTN 2	
FTN 3	
FTN 4	
FTN 5	
FTN 6	

Fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matriisi

Ali təhsil müəssisəsi aşağıdakı cədvəldən istifadə edərək ixtisasın Təhsil Proqramının və hər fənn üzrə təlim nəticələrinin əldə olunmasına necə dəstək verdiyini müəyyən etməlidir.

Fənnin təlim nəticələrinə nail olmaq məqsədilə istifadə olunan təlim və öyrənmə metodları və qiymətləndirmə üsulları

Fənni tədris edən müəllim fənn üzrə təlim nəticələrinin (bir fənn üzrə ən çoxu 4-5 sayda təlim nəticəsi) və her təlim nəticəsi üzrə təlim və öyrənmə metodlarını, eləcə dəqiqymətləndirmə üsullarını müəyyən etməlidir. *Bunun üçün aşağıdakı cədvəldən istifadə edilməlidir.*